

“Azər-Türk Bank” ASC
İdarə Heyətinin 09 aprel 2019-cu il
tarixli 5 N°-li qərarı ilə (Protokol N° 25)
təsdiq edilmişdir

“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti üzrə xidmət haqqı tarifləri

(İdarə Heyətinin 01.05.2019-cu il tarixli 7 nömrəli (Protokol N° 31),
05.07.2019-cu il tarixli 9 nömrəli (Protokol N° 43), 30.03.2020-ci il tarixli 1 nömrəli (Protokol N° 21),
15.05.2020-ci il tarixli 2 nömrəli (Protokol N° 41), 04.08.2020-ci il tarixli 1 nömrəli (Protokol N° 64),
29.10.2020-ci il tarixli 5 nömrəli (Protokol N° 96),
Aktiv və Passivlərin İdarə Edilməsi Komitəsinin 23.05.2019-cu il tarixli 1 nömrəli (Protokol N° 31)
və Aktiv və Passivlərin İdarə Edilməsi Komitəsinin
03.11.2020-ci il tarixli 1 nömrəli (Protokol N° 36) qərarları ilə edilmiş dəyişikliklərlə)

Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Xidmət növü	MasterCard Debet (yalnız ə/h layihəsi üçün)	VISA Electron (yalnız ə/h layihəsi üçün)	MC Standard / VISA Classic	Sahibkar Kartı (MC Business əsasında)	MC / VISA Gold	MC Business	MC/VISA Platinum	VISA Infinite	MC World Elite
Xidmət haqqı (qabaqcadan ödənilmək şərtilə)									
1 illik	9 AZN	10 AZN	15 AZN	15 AZN	30 AZN	30 AZN	50 AZN	250 AZN	400 AZN
2 illik	15 AZN	16 AZN	25 AZN	25 AZN	45 AZN	45 AZN	75 AZN	375 AZN	600 AZN
3 illik	21 AZN	22 AZN	35 AZN	35 AZN	60 AZN	60 AZN	100 AZN	500 AZN	800 AZN
Kartların təcili buraxılışı üçün əlavə ödəniş (1 iş günü ərzində)								10 AZN	
Əlavə Kart dəyəri								Əlavə kartın tarif dəyərinin 50%-i*	
Kart itirildikdə və yararsız hala düşdükdə**								dəyərinin 100% həcmi	
Erase Pin								2 AZN	
Əmək haqqı kartlarına Bank Əməliyyat Sistemi (BƏS) və ödəniş terminalları vasitəsilə nağd mədaxil								1% (min. 0.80 AZN)	
Kart müştəridən asılı olmayan səbəblərə görə yararsız hala düşdükdə								ödənişsiz	
Kart hesabına ilkin minimal balans tələbi								ödənişsiz	
Debet kartlarına görə sığorta depozit məbləğinin aşağı həddi								ödənişsiz	

* Eyni hesaba bağlı ikinci kart sifariş edildikdə. Bu şərt yalnız kart istifadəçisi fərqli şəxs olduqda həyata keçirilir. Əsas kart növündən üstün (bahalı) sifariş edilən əlavə kart dəyəri tam şəkildə ödənilir. "World Elite" və "VISA Infinite" kartlarının əlavə kart şəklində sifarişinə yalnız əsas kart eyni növdə olduğu halda yol verilir.

** Kart müştəridən asılı olmayan səbəblərdən yararsız hala düşdükdə, müştəridən yararsız kartı təhvil almaq şərtilə yeni kart verilir. Yeni kartın istifadəsi müddəti ilə köhnə kartın istifadə müddəti eyni olur.

Qeyd: Əmək haqqı kartı itirildiyi və ya yararsız hala düşdüyü halda, Bankın əməkdaşlarına təkrar kart sifariş verilərkən onun dəyəri tutulmur

Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Xidmətlər üzrə tariflər

Xidmətlər üzrə tariflər	
Konvertasiya (nağdsız mübadilə) haqqısı - AR Mərkəzi Bankı tərəfindən təyin edilmiş rəsmi məzənnələr əsasında	
• nağdsız alış-veriş (retail) və xarici valyutada olan kartlarla digər xarici valyutada aparılan istənilən əməliyyatlarda	0.50%
• manat valyutasında olan kartlarla vəsaitlərin xarici valyutada nağd məxarici, köçürmə əməliyyatları (Kart Transfer, Card to Card, Money Send, Cash by Code), elektron pul kisələri balansının artırılması, kredit ödənişləri, ATM-lər vasitəsi ilə nağd mədaxil əməliyyatları (Cash-In, Cash to any Card), mərc oyunları (gambling) zamanı	1%
• xarici valyutada olan kartlarla vəsaitlərin manat valyutasında nağd məxarici, köçürmə əməliyyatları (Kart Transfer, Card to Card, Money Send, Cash by Code), elektron pul kisələri balansının artırılması, kredit ödənişləri, ATM-lər vasitəsi ilə nağd mədaxil əməliyyatları (Cash-In, Cash to any Card), mərc oyunları (gambling) zamanı	1%
"SMS-Xəbərdarlıq" xidmət haqqı	ödənişsiz
"PIN Change" xidməti (birdəfəlik)	0.50 AZN
"Kart Transfer" xidməti (köçürmə)	0.15% (min.: 0.60 AZN/USD/EUR)
"Kart Transfer" xidməti (əmək haqqı və depozit kartlarına vəsait daxil olduqda)	1% (min.: 0.80 AZN/USD/EUR)
"Pos Credit", "Cash to Card" və "Cash to Any Card" xidmətləri (əmək haqqı və deposit kartlarına vəsait daxil edildiyi halda)	1% (min.: 0.80 AZN/USD/EUR)
Nağdsız "Unique" tipli əməliyyatlara görə haqq (ölkə daxili)	1.50% (min.: 1 AZN/USD/EUR)
Nağdsız "Unique" tipli əməliyyatlara görə haqq (ölkə xarici)	1.50% (min.: 6 AZN/USD/EUR)
Bankın debet və əmək haqqı kartları üzrə banka məxsus olan kartlar arasında Mobil Bankçılıq, ATM və Bankın internet səhifəsi vasitəsilə Kart transfer (Card to card) xidməti (mübadilə komissiyası istisna olmaqla)	Pulsuz
Kartlar vasitəsilə "MobilBank" xidməti	ödənişsiz
Kartlar vasitəsilə "İnternet Banking" xidməti	ödənişsiz

* Kart üzrə aparılmış əməliyyata dair maliyyə silinməsinin Banka daxil olduğu gün üçün təyin edilmiş MB məzənnələri əsasında hesablaşmalar aparılır.

** Kart və PIN zərflər ayrı-ayrılıqda göndərilir

Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Xidmətlər üzrə tariflər

Kartın statusunun dəyişdirilməsi (bağlanması, aktivləşdirilməsi) və bloklanmış kartın açılması	ödənişsiz		
Səhv daxil edilmiş PIN kodun blokdan çıxarılması	ödənişsiz		
Ödənişlərə əsassız etiraza dair xidmətə görə komisyon haqqı	məbləğin 0.1% (minimum 10 AZN - maksimum 50 AZN)		
Kart itirildikdə beynəlxalq "stop-list" siyahısına əlavə etmək	20 AZN		
Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikadan xaricə)**	60 AZN		
Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikanın digər regionlarına)**	20 AZN		
Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Bakı şəhəri üzrə)**	10 AZN		
Card to card əməliyyatları	Ödəniş kartları vasitəsilə açılan kredit xətti üzrə:		Sahibkar kredit kartları
	Güzəşt müddəti olan		
	35 gün	65 gün	
	"2% (min.1 AZN/USD/EUR)"	"4% (min.2 AZN/USD/EUR)"	"3% (min. 1 AZN/USD/EUR)"
Quasi-Cash (köçürmə, kredit ödənişləri, mərc oyunları və s.) əməliyyatları	"4% (min.1 AZN/USD/EUR)"	"4% (min.1 AZN/USD/EUR)"	"3% (min. 1 AZN/USD/EUR)"

* Kart üzrə aparılmış əməliyyata dair maliyyə silinməsinin Banka daxil olduğu gün üçün təyin edilmiş MB məzənnələri əsasında hesablaşmalar aparılır.

** Kart və PIN zərflər ayrı-ayrılıqda göndərilir

Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

Nağd vəsaitin alınmasına görə komissiya haqqı	Milli valyutada olan debet kartları*	Əmək haqqı kartları	Depozit kartları	"35 günədək güzəşt müddətli fərdi kredit kartları"	"65 günədək güzəşt müddətli fərdi kredit kartları"	Sahibkar Kart və korporativ (biznes) kartları	"Sahibkar Kredit Kartı"	Digər
"Azər-Türk Bank" ASC-nin ATM-lərində aparılan əməliyyatlara görə	0%	0% (0.5% şirkətdən tutulur)	0%	2% (min. 1 AZN/USD/EUR)	4% (min. 2 AZN/USD/EUR)	0.5% (min. 1 AZN/USD/EUR)	2.50% (min. 2 AZN)	1% (min. 0.50 AZN/USD/EUR)
"Azər-Türk Bank" ASC-nin POS terminallarda aparılan əməliyyatlara görə	0%	0% (0.5% şirkətdən tutulur)	0%	2% (min. 1 AZN/USD/EUR)	4% (min. 2 AZN/USD/EUR)	0.5% (min. 1 AZN/USD/EUR)	2.50% (min. 2 AZN)	1% (min. 1 AZN/USD/EUR)
Azərbaycan ərazisində digər bankların ATM və POS-terminallarında aparılan əməliyyatlara görə	Ay ərzində tətbiq olunan limit 500 manatadək olduqda - 0% 500 manatdan yuxarı olduqda -1% (min. 2 AZN)	Razılaşmaya əsasən	1% (min. 2 AZN/USD/EUR)	2% (min. 1 AZN/USD/EUR)	4% (min. 2 AZN/USD/EUR)	1% (min. 2 AZN/USD/EUR)	3% (min. 4 AZN)	1% (min. 2 AZN/USD/EUR)
Azərbaycandan xaricdə yerləşən ATM-lərdə aparılan əməliyyatlara görə	1.5% (min. 3.50 AZN)	1.5% (min. 3.50 AZN/USD/EUR)	1.5% (min. 3.50 AZN/USD/EUR)	3% (min. 4 AZN/USD/EUR)	5% (min. 6 AZN/USD/EUR)	1.5% (min. 3.50 AZN/USD/EUR)	4% (min. 6 AZN)	1.5% (min. 3.50 AZN/USD/EUR)
Azərbaycandan xaricdə yerləşən POS-terminallarında aparılan "Cash advance" əməliyyatlarına görə	1.5% (min. 6 AZN)	1.5% (min. 6 AZN/USD/EUR)	1.5% (min. 6 AZN/USD/EUR)	3% (min. 4 AZN/USD/EUR)	5% (min. 6.00 AZN/USD/EUR)	1.5% (min. 6 AZN/USD/EUR)	4% (min. 6 AZN)	1.5% (min. 6 AZN/USD/EUR)
ATM-lərdən Nağd vəsaitlərin çıxarılması üçün gündəlik limit	2000 AZN	2000 AZN/USD/EUR	2000 AZN/USD/EUR	2000 AZN/USD/EUR	2000 AZN/USD/EUR	Qanunvericiliyin tələblərinə uyğun	Qanunvericiliyin tələblərinə uyğun	2000 AZN/USD/EUR

* Milli valyutada olan debet kartların qalıqına illik 3% dərəcəsilə gündəlik faiz hesablanaraq, hər ay müştərinin həmin debet kartına ödənilir (faizin hesablanması üzrə nəzərdə tutulan maksimal məbləğ 10,000.00 (on min) AZN-dir)

Ödəniş kartları və onlarla aparılan əməliyyatlar üzrə tariflər cədvəli

POS-Terminalların quraşdırılması və xidmət	manatla	xarici valyutada
Xidmətin təsviri	manatla	xarici valyutada
Aylıq ödəniş (aylıq dövriyyə 3,000 AZN-dən az olarsa)	30 AZN	-
Aylıq ödəniş (aylıq dövriyyə 3,000 AZN və ya çox olarsa)	ödənişsiz	-
Sığorta depozitinin məbləği	ödənişsiz	-
POS-Terminal əməliyyatları nəticəsində hesaba daxil olmuş vəsaitlərin məxarici	0.50%	-

Kart qəbulu üzrə komisyon haqqı	manatla	xarici valyutada
Nağdsız (retail) əməliyyatlar üzrə ("issuing"- kart sahibi üçün)	0%	0%
Bank daxilində aparılan nağdsız (retail) əməliyyatlar üzrə ("acquiring" - POS terminal sahibi üçün)	1.50%	1.50%
Digər bankların kartları ilə aparılan əməliyyatlar üzrə ("acquiring" - POS terminal sahibi üçün)	Razılaşma yolu ilə (qəbul edilən kart növlərindən asılı olaraq)	
Digər maliyyə-kredit təşkilatlarının kartları ilə aparılan Cash Advance əməliyyatları üzrə (xarici bank kartları üzrə gündəlik məxaric limiti 2,000 AZN/USD/EUR olmaq şərtilə, ölkədaxili bank kartları üzrə gündəlik məxaric limiti 15,000 AZN və ya onun xarici valyuta ekvivalentində olmaq şərtilə)	1.50 %	1.50%
Elektron kommersiya xidməti (E-Commerce/E-Pos)	"Azər-Türk Bank" ASC-nin emissiya etdiyi kartların qəbulu üzrə - 1.00% Digər bankların emissiya etdiyi kartların qəbulu üzrə - 2.50%	

Qeyd: Müştəri istəyinə əsasən, xidmət və məhsullara dair komisyon haqqı tariflərə uyğun olaraq bankın qəbul etdiyi istənilən valyutada ödənilə bilər. Bu növ hallar üçün AR Mərkəzi Bankı tərəfindən əməliyyat gününə təyin edilmiş rəsmi məzənnələri əsas götürülür.